

“ELECTRO-VOICE CASHBACK” KAMPANIYASI ÜÇÜN QAYDALAR VƏ ŞƏRTLƏR

1. Kampaniyaya qatılan zaman, iştirakçılar kampaniyanın qaydaları və şərtləri ilə razılaşmalıdır.
2. Kampaniya 2016-cı ilin İyulun 1-dən sentyabrın sentyabrın 1-nə qədər keçiriləcək.
3. Kampaniya təkcə fiziki şəxslər üçün keçərlidir. Aksiyada həmçinin müdiriyyətin razılığı ilə şirkət işçilərinin iştirakı qaydalara zidd sayılır. Bunun nəticəsində heçbir “Cashback” (nəgd pullar qaytarılması) əməliyyatı keçirilməyəcək.
4. Electro-Voice Live X or EKX səs kalonkalarının alışıının keçirilməsi üçün zaman çərçivələri 2-ci bənddə qeyd olunmuşdur.

Kampaniyada iştirak üçün, iştirakçılar kampaniya kodunu özləri haqda məlumatla (ad, soyad; poçt kodu; ölkə; telefon nömrəsi; e-mail ünvan) www.promo-ev.com saytında qeydiyyatdan keçirməlidirlər. İştirakçılar aldıqları məhsul (növlər, tarix, alış ölkəsi) və mühasibata aid olan bank köçürülmələri haqda məlumatı təqdim etməlidirlər. Alışın sübutu sayılan, rəsmi dityayurdən verilmiş hesab-fakturanın skanının göndərilməsi zəruri sayılır. Şəhadətnamə olmadan “Cashback” əməliyyatı həyata keçirilməyəcək.

5. Alış nöqtəsi Avropada yerləşən iştirakçı-ölkələrdən biri olmalıdır. Yalnız iştirakçı ölkədən alış zamanı “cashback” əməliyyatı mümkün olacaqdır. Əks halda nəgd pullar geri qaytarılmayacaq. İştirakçı ölkələrin siyahısını sənətdə olunan əlavədə tapa bilərsiniz. Alış haqqında şəhadətnamə 4-cü bənddə göstərilədiyi kimi təqdim olunmalıdır.

6. Kampaniyada iştirak edən şəxslərin yaşı 18 yaşdan yuxarı olmalı, əgər 18 yaşdan aşağıdırsa valideynlərin icazəsi ilə iştirakı mümkündür.

7. Kampaniyadan yararlanan iştirakçılar ən çox 4 kalonkadan yararlana bilərlər.

8. “Cashback” əməliyyatı alışın təstiqi kimi bank köçürülməsi əməliyyatı vasitəsi ilə həyata keçiriləcək. “Cashback” aksiyası aşağıda göstərilmiş səs kalonkaları üçün keçərlidir:

Model	Cashback (EUR)
ELX 112	25
ELX115	25
ELX215	25
ELX118	25
ELX112P-230V	50
ELX115P-230V	50
ELX118P-230V	50

Model	Cashback (EUR)
EKX-12	75
EKX-15	75
EKX-15S	75
EKX-18S	75
EKX-12P-EU	50
EKX-15P-EU	50
EKX-15SP-EU	50
EKX-18SP-EU	50

“Cashback” live X və EKX serialı səs kalonkaları üçün yalnız kampaniya müddətində yararlıdır. “Cashback” oktyabrın 31-nə qədər tələb oluna bilər. “Cashback”. “Cashback” köçürməsiz verilmir. Qiymətin “cashbak”-in öz qiyməti və ya daha yüksəklə əvəzlənməsi haqqını promouter özündə saxlayır

10. Məhkəməyə müraciyyət istisna olunur.

11. Kampaniyaya aid istənilən vergi öhdəliklərinə görə iştirakçı məhsuliyət daşıyır. “Cashback” bank köçürülməsi vasitəsi ilə ödəniləcəkdir. Alıcı bank tərəfindən qoyulmuş yığılmalara və xərclərə görə BOSCH tərəfindən əvəzlənmir.

12. İştirakçı tərəfindən sorğular baş verdiyi halda o, “Bosch”-un özündən və yaxun “Bosch” şirkəti tərəfindən bütün xırdalıqlar barədə məlumatlandırılmış və alışı təstiq edən (4-cü bənddə göstərilmiş şəkildə) 3-cü şəxslər tərəfindən cavablandırılacaq. İştirakçı haqda məlumatın tam olmadığı halda “Bosch” və ya “Bosch” tərəfindən təstiqlənmiş 3-cü şəxslər tərəfindən bank əməliyyatı vasitəsi ilə, “cashback” eməliyyatının keçirilməsi mümkün sayılmır və iştirakçı kampaniyanın bitməyindən 4 həftə sonra sentyabrın 30-u “cashback”-ı almaq hüququndan məhrum olur. Həmin məqamlar düzgün təqdim təqdim olunmayan bank rekvezitlərin göndərilməsi nəticəsində iştirakçının bank hesabına pulların köçürülməməsi ilə də əlaqəlidir. “Bosch” şirkəti tərəfindən heç bir halda ikinci dəfə “cashback” verilməyəcəkdir. Bütün yaranmış suallarla əlaqədar “Bosch” şirkətinin qərarları qətidir və mübahisə olunmazdır.

13. Promouter Bosch Sicherheitssysteme GmbH, ST-CO/MKC3-EU, Robert-Bosch-Ring, 86630 Grasbrun, Almaniya

14. İştirakçı haqda məlumatların saxlanması və istifadəsi kampaniya üçün nəzərdə tutulub. Kampaniyaya qoşulduqda iştirakçı məlumatların bu məqsədlə istifadəsi tələbi ilə razılaşır. www.bosch.com sahifəsində Məlumatların Təhlükəsizliyi haqqında Deklarasiyanı tapmaq mümkündür.

İştirakçı lazımı düyməni basmaqla, paylaşma yarıması haqda qəti şəkildə razılığını bəyan edir.

15. Səlahiyyətli məhkəmə Almaniyanın Münhen məhkəməsidir. Müəyyən münəqişəli hüquqi normaların istisnası ilə fəaliyyətdə olan qanunvericilik Almaniyanın qanunvericiliyi sayılır.

APPENDIX: LIST OF PARTICIPATING COUNTRIES

Albaniya	İtaliya	İspaniya
Andorra	Kazaxstan	İsveç
Avstriya	Kosovo	İsveçrə
Azərbaycan	Latviya	Türkiyə
Belarus	Liexenştein	Ukrayna
Belçika	Litva	Birləşmiş Krallıq
Bosniya və Hersoqovina	Luksenburg	Vatikan
Bolqarıstan	Makedoniya	
Xorvatiya	Malta	
Kıpr	Moldova	
Çex Respublikası	Monako	
Danimarka	Montenegro	
Estonya	Niderland	
Finlandiya	Norvec	
Fransa	Polşa	
Gürcüstan	Portugaliya	
Almaniya	Rumıniya	
Yunanıstan	Russiya	
Macarıstan	San Marino	
İslandiya	Serbiya	
İrlandiya	Slovakiya	
İsrail	Sloveniya	